

Tanınma	Subject (code, title, credits)	ACC 801 Maliyyə Uçotu, 3KU/6ECTS	
	Departament	İqtisadiyyat və Menecment	
	Program	MBA/MS	
	Semestr	Payız, 2025	
	Müəllim	Ph.D. Ağamir Əsgərov Mirəsgər oğlu	
	E-mail:	agamiresgerov@gmail.com	
	Phone:	+994 50 365 66 60	
	Otaq/saat	Bəşir Səfəroğlu 122, Otaq	
	Office hours		
Şərtlər	Yox		
Dil	Azərbaycan		
Məcburi/Seçmə	Məcburi		
Tələb olunan dərslilər və dərslər vəsaitləri	Dərslilər(lər): Maliyyə uçotu (ACCA-F3 - (Azərbaycan dilində) METM Tərcüməsi), 2020 ACCA F3 – Financial Accounting (For exams from September 2018 – August 2019) Financial Accounting, Williams, Haka, Bettner, Carcello, 10th edition ISBN-13: 978-0077862381 ISBN-10: 0077862384. Financial Accounting – an introduction to concepts, methods, and uses: Weil, Schipper, Francis. 2014 South-Western CENGAGE Learning. Digər dərslər vəsaitləri: Mühazirə təqdimatları, maliyyə əməliyyatı və misallar – Müəllim tərəfindən qrup üçün müəyyən edilir.		
Kursun məzmunu	Bu fənn tələbələrə maliyyə mühasibatlığına giriş təqdim edir və maliyyə məlumatlarının istifadəçiləri üçün vacib olan hesabatların xüsusiyyətlərini əks etdirir. Fənn əsas maliyyə hesabatlarının hazırlanmasını və mühasibat uçotunun tənzimlənmə çərçivəsini əhatə edir. Əlavə olaraq amortizasiya, qudvil və qeyri maddi aktivlər, kapital, borc və konsolidasiya ilə bağlı maliyyə uçotu məsələlərini əhatə edəcəkdir.		
Kursun məqsədləri	- Magistrantları maliyyə uçotunun fundamental prinsipləri və onların əsasında uçotun təşkili qaydaları ilə tanış etmək - Magistrantları sadə maliyyə hesabatlarının hazırlanması qaydaları ilə tanış etmək.		
Öyrənmə nəticələri	- Magistrantlar sadə biznes əməliyyatları üzrə ikili yazılış metodu ilə maliyyə uçotunu aparmağı bacarmalıdır. - Magistrantlar maliyyə hesabatlarının sadə nümunələrini hazırlamağı bacarmalıdır.		
Tədris metodları	Mühazirə		X
	Qrup müzakirəsi		X
	Kurs sənədi		
	Case təhlili		X
Qiymətləndirmə	Methods	Date/deadlines	Percentage (%)
	Aralıq imtahanı	Elan olunacaq	30
	Davamiyyət		5
	Aktivlik		5
	Məsələ həlli		10

	Quiz	Elan olunacaq	10
	Final imtahanı	Elan olunacaq	40
	Ümumi		100
	Aktivlik: Məsələ həllində və sualların cavablandırılmasında aktivliyə görə qiymətləndiriləcək. Davamiyyət: Dərsə 10 dəqiqə gec gələn tələbələrə qayıb yazılacaq və dərsdə iştirakına icazə veriləcək. Məsələ həlli: Tapşırıqlar əsasən əsas mənbə üzrə suallar toplusundan düşəcəkdir. Quiz: Quizlər açıq və qapalı suallardan (1-2 ballıq) ibarət olacaq. Aralıq imtahanı: 30 ballıq açıq tipli üç məsələ olacaq. Final imtahanına: Dörd açıq tipli məsələ və bir bonus sualından ibarət olacaq.		
Cədvəl			
Həftə	Tarix	Mövzu	Mənbə
1		Maliyyə (mühasibat) uçotuna giriş	1. Maliyyə hesabatlarının hazırlanmasında məqsəd 2. Maliyyə hesabatlarının xarakteri, prinsipləri və əhatə dairəsi 3. Maliyyə hesabatları istifadəçiləri 4. Maliyyə hesabatlarının əsas elementləri 5. Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS) və Beynəlxalq Mühasibat Uçotu Standartları (BMUS)
2		Ümumi muhasibat uçotu bərabərliyi	1. Mühasibat bərabərliyi 2. Aktiv öhdəlik və kapital 3. Gəlirlər və xərclər, 4. Sadə bərabərlik.
3		Mühasibat hesabları və ikili mühasibat yazıları	1. İkili yazılış sistemi 2. T hesabları, Debet və Kredit anlayışı, 3. Aktivlər öhdəliklər debet və kredit anlayışı 4. Gündəlik kitabların təhlili
4		Yoxlama balansından istifadə etməklə maliyyə hesabatlarının hazırlanması	1. Yoxlama balansı 2. Əsas maliyyə hesabatları; - MZHH, KDHH, 3. Əsas maliyyə hesabatları; - MVHH(BH), PVHHH
5		Xərclərin və gəlirlərin tanınma prinsipləri	1. Düzəliş əməliyyatları; - Hesablama və kassa metodu,

			2. Xərclərin tanınma prinsipləri 3. Düzəliş qeydlərinin növləri; təxirə salmalar, hesablanmışlar.
6		Keçici hesabların bağlanması	1. Keçici hesabların bağlanması, bu əməliyyatların sınaq balansına köçürülməsi, 2.Səhv qeydlərin düzəldilməsi.
7		Mal və material ehtiyatları	1. Ehtiyatların təsnifatı, 2. Ehtiyatların ilkin dəyəri 3. DƏ və DS ehtiyatların qeydiyyatı, 2 saylı MUBS.
8		Mal və material ehtiyatları; -	1. Ehtiyatların dəyərinin ölçülməsi 2. Spesifik identifikasiya metodu, 3. AVCO metodu, 4. FIFO metodu, Bu metodların müəssisənin mənfəət hesabına təsiri.
9		Aralıq imtahanı Satış və Satınalmalar	1. Satış və alış əməliyyatları və onların qeydiyyatı, 2. Satış və satınalma gəlirləri, Satış vergiləri
10		Satış və Satınalmalar; -	1. Satış və satınalma əməliyyatlarında endirimlər 2.Satış və satınalmaların ucuzlaşdırılması və geri qaytarılması.
11		Əlavə dəyər vergisi (satış vergisi)	1. Əlavə dəyər vergisi anlayışı 2.ƏDV əvəzləşdirilməsi
12		Uzunmüddətli maddi və	1. Torpaq, tikili və avadanlıqlar adlı 16 №-li BMUS 2. Amortizasiya metodları 3. Yenidənqiymətləndirmə
13		Qeyri maddi aktivlər	1. Qeyri maddi aktivlərin mahiyyəti 2. Qeyri maddi aktivlərin təsnifatı 3.Tədqiqat və təcrübə-konstruktor işləri üzrə məsrəflər
14		Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər	1. Qiymətləndirilmiş öhdəliklər

			2. Şərti öhdəliklər 3. Şərti aktivlər
15		Fərdi sahibkarların maliyyə hesabatlarının hazırlanması	1. Yekun hesabların bağlanması 2. Məhdud məsuliyyət, səhm kapitalı, ehtiyat, bonus və haqların emisiyası məsələləri, borc hesabları
16	Final imtahanı		